

FƏZAIŁ VƏLİ İMRANOĞLU
Tarix elmləri doktoru, professor

ATLA BAĞLI İNANIŞLARIN ETNOQRAFİK ÇİZGİLƏRİ



Xalq məişətinin elə bir sahəsi yoxdur ki, orada adət, inanc, sinama və s. bu və ya başqa şəkildə özünü göstərməsin. Türk etnik-mədən varlığının milli-müəyyənlik göstəricisi səviyyəsinə yüksələn adət, inanc və sinamalar onun milli kimliyini, tarixi-mədəni əlaqələrini, həyat və məişət tərzini, mənəvi mədəniyyət sahəsində əldə etdiyi nailiyyətləri, təxəyyül və fəhm imkanlarını özündə aydın şəkildə təcəssüm etdirərək türk etnosunun təyinedici xüsusiyyətlərini müəyyənləşdirən ən ciddi mənbələrdən biri hesab olunur [11, səh. 6]. Türk etnik-mədəni sistemində mövcud olan xalq adət, inanc və sinamaları güclü emosional enerjini özündə birləşdirir, insanların fəlsəfi və estetik görüşlərini, həyat, varlıq, mövcudluq, yaşam tərzi, təbiət və kainat haqqında təsəvvürlərini, xeyirlə şərin mübarizəsini, yaxşılıq-yamanlaq təzadlarını, təbiətə, təbiət hadisələrinə və cəmiyyətə münasibətlərini əks etdirir. Tarixin ayrı-ayrı dönenlərində transformasiyaya və modernləşdirməyə məruz qalmasına baxmayaraq, onlar arxaik, itirilmiş düşüncə tərzi olmayıb, real həyatda təsdiqini tapmış və bu gün də yaşamaqda olan hadisə və davranışlar kimi qarvanılır [16, səh. 3]. Azərbaycan mifoloji mətnlərinə [4] istinad edən etnoqraf T.S.Şahbazov daha sonra haqlı olaraq yazar ki, sözün həqiqi mənasında adətlər və inamlar “xalqın tarixi keçmişinin öyrənilməsi ilə bərabər, bu gününü də dərk etməyə, tarixi-mədəni perspektivi düzgün müəyyənləşdirməyə də imkan verir [16, səh. 4].

Təsərrüfat və ailə məişəti ilə yanaşı, maddi mədəniyyət sahəsində də tarixən çoxlu xalq adətləri və inamları yaranmış, zaman-zaman biçim-

lənmiş və xalqın təxəyyül və fəhm imkanlarının, yaradıcı təfəkkürünün orijinal dəyərləri kimi günümüzə qədər gəlib çıxmışdır. Azərbaycan etnoqrafiyasının yaşayış məskənləri və evlər, geyimlər və bəzəklər, süfrə mədəniyyəti kimi sahələrində formalanış adət, inanc, sinama və s. kimi milli-mənəvi dəyərlər xalq nəqliyyatı sahəsində də kütləvilik təşkil edir. Onların bir qismini də atla bağlı inanclar və sınamalar təşkil edir.

Qeyd edək ki, at minilliklər boyu öz dövrünün ən sürətli və ən rahat nəqliyyat vasitəsi olmuşdur. Kəndlər arasında əlaqəni təmin etmək, zəruri məişət və təsərrüfat yüksəklərini daşımaq, yaxın bazarlara satmaq və dəyişmək üçün məhsul çıxarmaq, aramsız köç yolları boyunca sürürləri müsayiət etmək, ölkənin ipək, neft, duz və s. xammallını beynəlxalq ticarətə tanıtmaq, ümumiyyətə, müxtəlif səpkili əlaqələr yaratmaq üçün xalq minik-yük nəqliyyatından, xüsusilə də atdan xalqımız geniş istifadə etmişdir [19, səh. 212]. Bununla yanaşı, atdan həm qoşqu nəqliyyatı vasitəsi kimi, həm də xalq oyunları zamanı, ov əyləncəsi vaxtı, müharibələr dövründə də istifadə edilmişdir. Bəzi tədqiqatçılar atdan nəqliyyatda istifadə edilməsini er.əv. IV minilliyyin axırlarına [14, səh. 36-40], yüksək və qoşqu heyvanı kimi istifadə olunmasına isə er.əv. III minilliyyin sonu-II minilliyyin əvvəllərinə aid edirlər [9, səh. 35].

Öldə olunan faktoloji materiallara istinadən cəsarətlə söyləyə bilərik ki, atın əhliləşdirildiyi bölgələrdən biri Cənubi Qafqaz, xüsusilə də Azərbaycan olmuşdur. [12, səh.12-16]. Arxeoloji tədqiqatların nəticələrinə əsasən “Muğanın cənubunda Əliköməktəpəsi” yaşayış yerinin eneolit təbəqəsindən əhliləşdirilmiş at skletinin aşkar edilməsi, Qobustan və Gəmiqaya təsvirlərində tunc dövrünə aid at rəsmləri, Mingeçevir və Naxçıvanda (Şahtaxtı kəndində) yenə də tunc dövrünə aid at skletlərinin tapılması göstərir ki, Azərbaycanda atdan istifadənin 5-6 minillik tarixi vardır. [18, səh. 98]. Bu arxeoloji tapıntılara və tarixi məxəzlərə istinad edən mərhum tarixçi M.N.Mirzəyev də Qafqazın, xüsusilə də Azərbaycanın atın ilk əhliləşdirildiyi mərkəzlərdən biri olduğunu bir daha təsdiq edərək yazdı ki, atın sonralar Yaxın Şərqi ölkələrinə doğru yayılması məhz Qafqazla bağlıdır [13, səh. 228]. Eramızın ilk əsrlərindən Azərbaycanda atı, əsasən, minik vasitəsi kimi

saxladıqlarından, məhz bu vaxtdan atçılıq daha güclü inkişafa başlamışdır.

İnkişaf etmiş orta əsrlərdən başlayaraq kənd təsərrüfatı, sənətkarlıq və ticarətin inkişafı Azərbaycanda minik və yüksək nəqliyyatına ehtiyacı dəha da artmışdı. Rusiya, İran, Türkiye, Hindistan, İtaliya və başqa ölkələrə neft, duz və ipək ixracı genişlənmişdi. Ən vacib karvan yolları Azərbaycandan keçidiyinə görə buraya çoxlu tacirlər gəlirdilər. XVII əsrədə Azərbaycanda olan ingilis taciri A.Cenkinson qeyd edirdi ki, təkcə osmanlılar hər dəfə buradan 400-500 at yükü ipək aparırdılar [15, səh. 135; 7, səh. 11]. Holland dənizçisi Yan Streys yazdı ki, Dərbəndlə Şamaxı arasında hərəkət edən karvanın tərkibində 1800 at, xeyli dəvə, ulaq və b. yüksək heyvanı var idi [15, səh. 283]. Məhz xalqın həyatında, məişətində, hərbi, rabitə və ticarət sahəsində atın aparıcı nəqliyyat vasitəsi kimi populyarlıq kəsb etməsi onunla bağlı inancların yaranmasını da zəruri etmiş, xalq ata özünün dayağı, yol yoldaşı, hətta qardaşı kimi baxmış, onu bəsləmiş, öz layiq olan dəyərini vermişdir. Azərbaycanda mövcud olan təhlükeli dağ yollarında atsız hərəkət etmək çox çətin idi. Sosial vəziyyətindən asılı olaraq yalnız yoxsullar at saxlaya bilmirdilər. Varlı ailələr isə yüksək atından əlavə, yaxşı qulluq edilmiş minik atı da saxlayırdılar. Ümumiyyətə, atın əlamətlərinə görə onun sahibinin sosial vəziyyətini müəyyən etmək olardı. El arasında geniş yayılmış “öküzü olmayan əlsiz, atı olmayan isə ayaqsız qalar” – hikmətamız məsəli də Azərbaycanda atın nə dərəcədə əhəmiyyətli rol oynadığını sübut edir [19, səh. 213].

Yalnız Azərbaycan ədəbiyyatının yox, geniş anlamda bütün orta əsrlər türk ədəbiyyatlarının ilk yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında oğuz qəhrəmanlarının həyatını atsız təsəvvür etmək mümkün deyildir. Dastanda Salur Qazanın dilindən deyilən “at işləməsə ər öyünməz” ifadəsi atın qəhrəmanın həyatında roluna ən bariz nümunədir. “Oğuz igidləri daim bəslədikləri, döyük meydana ər savaşa atılarkən mindikləri ağ-boz ayıqlar, qonur, təpəl-qasıqa, dəniz qulunu, keçi başlı keçər ayıqır, toğlu başlı turi ayıqır, göy bədöy, şahbaz atlar həmisə müqəddəsləşdirilmiş, onlara etibar, vafa, sədaqət mütəsəsiməsi kimi baxılmış, şəninə heykəller ucaldılmış, qəbirüstü abidələrin əksəriyyətinə at füqurları qoyulmuşdur. “Kitabi-Dədə Qorqud”

dastanında öguz igidinə murad, arxa-dayaq, qardaş, yoldaş, köməkçi, qəhrəmanlığın özünü tamamlayan həllədici varlıq kimi ata göstərilən münasibot” [18, səh.98] olduqca təqdirəlayıqdır. Dilçi-alim Ə.Tanrıverdi dastanda olan Qarağuc, Qazlıq at, Boz at, Qaragöz, Qara ayğır, Al ayğır, Alaca at, Düldül kimi at adlarını da bu siyahıya əlavə edir [17, səh. 37-55]. “Qam Börənin oğlu Bamsı Beyrək boyunu bəyan edər, xanım hey...” boyunda Beyrəyin təriflədiyi boz ayğırın məhz bu keyfiyyətləri öne çəkilir:

*Açıq-açıq meydana bənzər sənin alıncığın,
İki şəbçirəğa bənzər sənin gözciyəzin,
Əbrışımə bənzər sənin yəlcicin,
İki qoşa qardaşa bənzər sənin qulacığın
Əri muradına yetirər sənin arxacuğın.
At demərəm sana, qardaş deyərəm, qardaşımdan yeq!*

Başına iş gəldi, yoldaş derəm, yoldaşımdan yeq! [8, səh.65-66].

Əksər Şərqi xalqlarının qədim inanclar sistemində atın od və günəşlə əlaqələndirilməsi mühüm yer tutur. “Müsəlman intibahına aid poeziyada vurğulanır ki, şəfəq atları çaparaq qaranlığı əridir, dan yeri ağarır, hava işıqlanır, dünya bir gün aydınlığa qərq olur. Bu kimi əski dəlillər təsdiqləyir ki, at bəşər oğlu ilə doğmalaşib, kişilərə arvadı və övladı qədər özünü istədə bilmişdir” [10, səh. 6].

Qədim dövrlərdən üzü bəri vəfat etmiş qəhrəmanın at dərisinə bükülərək dəfn edilməsi, dünyasını dəyişənlər üçün atın qurban kəsilməsi, atın günəş arabasına qoşulan ilk canlı olması, onun günəş şəfəqlərinə boyanaraq göylərdən yerə enməsi, xilaskar, qəyyumluq funksiyaları daşımıası, sakral gücə malik olması və s. kimi mifoloji və etnoqrafik xüsusiyyətlər atla bağlı inanclar sisteminin çoxçalarlığını birbaşa təsdiqləyir.

Göründüyü kimi, istər qədim türklər, istərsə də öguz igidləri və Azərbaycanımızın xalq qəhrəmanları tarix boyu igidiyi atdan təcrid olunmuş şəkildə qavraya bilməmişlər. Şərqşünas-tarixçi F.M.Əsədov Bəsrəli Əl-Cahizə istinad edərək yazırkı ki, türk öz atını dayçalıq vaxtından böyüdüyü üçün onun hər çəgirişinə cavab verir. Bu at hər

yerdə onun nəzarəti altında olur. Əgər türkün ömrü sona çatsa və onun həyatının bütün günləri hesablansa, məlum olacaq ki, o torpaq üstündən daha çox yəhərdə - at belində ömür keçirib [5, c. 79]. Əski türk rəvayətlərinin birində də deyildiyi kimi, türklər göy üzündən yer üstünə atlı olaraq enmişlər [2, səh.20]. Bütün bu faktlar ata olan inancların formalşmasına rəvac vermişdir. Həm də türk övladının təsərrüfat həyatı, məişəti, günü-güzəranı bilavasitə atla bağlı olduğundan, tədqiqatçıların böyük əksəriyyəti atla bağlı inanc və sinamaların çoxununa da tarixi və miloloji tutum dairəsinin, etnogenetik areallarının türk dünyası ilə daha sıx şəkildə çulğalaşdığını sübut edirlər [11, səh.274-288]. Ata olan inamın, sədaqətin və hörmətin nəticəsi kimi yaxın keçmişə qədər onu insan kimi kəfənləyib bütün əsləhəsi ilə (yəhər, yuyən, qamçı, sinəbənd və s.) dəfn etmiş, hətta sahibi ilə eyni qəbirə qoymuşlar. Türk ərənləri atı həm də qeyrət, namuc simvolu kimi qəbul etmiş, onu göz bəbəyi kimi qorumuşlar. Azərbaycanın Qərb bölgəsində atla bağlı bir adətə görə, düşmən-yağı tərəfindən hər hansı bir şəxsin atı vurulardısa, döyüldürdə, yal-quyuğu, qulağı kəsilərdi, oğurlanardısa və s. bu kimi hallarda at sahibi düşmənini tapıb intiqamını almazdısa, el arasında belə şəxsi saymazdılardı, ona salam verməzdilər, onunla qohumlaşmadılar – qızını ərə almaz, oğluna qız verməzdilər. El arasında beləsinə rişxənd edib deyərdilər: “başında papağını, altında atını saxlamayanla qohumlaşmaq qəbahətdir” [3, səh. 53]. Oğurlanıb, yalı-quyuğu qırxılan atları sahibləri istəməyərəkdən öz əlləri ilə öldürməklə bu həqarətdən qurtulmağa çalışmışlar. Biz bunun barız nümunəsinə “Dəli Kür” bədii filmində Cahandar ağanın atı Qəmərin Allahyar tərəfindən oğurlanıb yal-quyuğunun qırıldılması kadrında rast gəlirik ki, filmdə Cahandar ağa Qəməri böyük hüzn içinde güllələyir ki, atı belə vəziyyətdə kimsə görməsin. Bir faktı da qeyd edək ki, yasa bürünmək əlaməti kimi sahibi olmuş atın yalnız-quyuğunu kəsər (qır-xar), çox vaxt da həmin atı salamat saxlamazdılardı. Etnoqraf Q.Qədirzadə “Kitabi-Dədə Qorqud”da Aruzun Beyrəyi qılınclaşması səhnəsində ölüm ayağında olan Beyrəyin öz igidlərinə müraciətə: -“Ağ-boz atının quyuğunu kəsin” ifadəsini misal gətirərək, bu fikri tam təsdiq edir. Adətən, həmin atla mərhumun aşını (ehsanını) verəmişlər [11, səh. 288]. Əski türklərdə savaş öncəsi əsgərin öz atının quyuğunu

kəsməsi adəti də olmuşdur. "Türk savaş sənəti"nin araşdırıcıları görkəmli türk alimi Əbdülqədir İnana istinadən yazırlar ki, savaşdan öncə əsgərin öz atının quyruğunu kəsməsinə ölümə hazırla olma və ya şəhidliyi qəbul etmə kimi baxılmışdır [6, səh. 92].

Atla bağlı digər bir inancın mahiyətində türk-monqol təqvimi dayanır. Məlum olduğu kimi, Şərq xalqları arasında mövcud olan türk-monqol təqvimini görə, yazın gəlişi ilə il 12 heyvan üstündə təhvil olur ki, bunlardan biri də atdır. Təqvimdə adları çəkilən heyvanlar insan həyatında hansı müvafiq rol oynayırdısa, həmin ilin də ruzili və ya ruzisiz, xeyir və ya şər, bolluq və ya qitlıq olması güman edildirdi. Məsələn, öküz, qoyun, qaban kimi heyvanlar insanlara ət və süd ilə fayda verdiklərindən, ilin bu heyvanlar üstə təhvil olması məhsuldarlıq, bolluq və xoşbəxtlik ili kimi qəbul edildirdi. İlin dovşan, ilan üstə gəlməsi düzlük, doğruluq, bolluq, əmin-amanlıq; meymun, toyuq, at üstə gəlməsi isə qorxu, həyəcan ili kimi mənalandırılırdı. At, ümumiyyətlə Şərq etiqadında müharibə, döyük simvolu kimi diqqəti cəlb edir. Lakin ilin qulunlu at üstə gəlməsi isə əksinə, xalq inancına görə, əmin-amanlıq, dinclik, bolluq, bərəkət kimi qiymətləndirilirdi. Yəni qulunlu at bala qayğısı çəkən, dinc, sakit heyvan olub, murad rəmzi kimi xalq təsəvvüründə eks olunurdu [20, səh. 119]. Dahi şairimiz S. Vurğun bütün bunları bir etnoqraf dəqiqliyi ilə belə təsvir etmişdir:

Axır çərşənbədir... İl tamam olur...

Bu il, - kənd içində danışır hamı, -

At üstə gəlməşdir Novruz bayramı –

Qulunlu at üstə...

Bu bir muraddır.

Qocalar deyir ki, bolluq keçəcək,

Torpaq su yerinə şərbət içəcək.

Odur ki, hamının ürəyi şaddır,

Hamının arzusu, ümidi gülür,

Üzündən, gözündən nurlar tökülr. [21, səh. 53].

İlin son gecəsi ilə bağlı bir sinamanın məna tutumu yenə də atla əlaqələndirilir. Belə ki, xalq təsəvvürünçə, at kövşəməyən heyvandır.

Ancaq sinanmış qaydaya görə at ildə bircə dəfə-köhnə il başa çatıb yeni il başlananda kövşəyir. İnanca görə həmin anda atın kövşədiyini görən hər bir kimsənin ürəyində tutub dilinə gətirdiyi arzusu çin olmalıdır [1, səh. 72-73].

Bir neçə kəlmə də at tükünün magik təsir gücү haqqında söhbət açmaq olar. Araşdırımlardan bəlli olur ki, qədim türk təsəvvürlərində tük ruh, güc, qüvvət simvolu olmuşdur. At isə qədim düşüncəyə görə, ilahi varlıq olduğu üçün onun tükü hamı-qoruyucu funksiyasını daşımışdır. Monqolların "sulle" adlanan bayraqlarının at tükündən olması, qədim türklərdə müqəddəs türk sancağının tuğ hesab olunması, müasir türk dövlətinin və müstəqilliyyinin göstəricisi olan tuğun başına at quyruqları bağlanması, Gəncə xanı Cavad xana məxsus buncugun (tuğun) həm orta, həm də baş ucuna at tükü taxılması, Günəş və Ay tutulmaları zamanı şer qüvvələri qovmaq məqsədilə uzun paya başına kəsilmiş at quyruğunun bağlanması, qədəmləri sayalı olsun deyə, galin köçəcək qızın libasına at yarından kəsilmiş tükün tikilməsi, sağa olmayan gəlinin balığının, həmçinin döşəyinin içində, alt paltarının görünməz hissəsində ağ-boz, göy xallı atın yarından kəsilən tükün çitələnməsi və s. qədim mifoloji-magik təsəvvürlərə bağlı olub, at tükünün hamı-qoruyucu funksiyasını aydın eks etdirməkdədir.

Beləliklə, atın müqəddəsliliyi, xalqın təsərrüfat, məişət mədəniyyətində danılmaz rolü ona olan inamın möhkəmliyinə və əbədiliyinə sarsılmaz zəmin yaratmış, at insanların ən sadıq köməkçisi, yol yoldaşı, hərb meydanında himayəcisi, aramsız uzanan yollarda etibarlı dostu olmuşdur. Folklorşunas-alim M. Qasımlı yazır ki, bütün tarixi dövrlərdə türk oğlu qılıncı qolunun, sazi isə ürəyinin davamı bilmişdir. Buraya onu da əlavə edə bilerik ki, türk oğlu atı da ayağının davamı kimi qəbul etmişdir. Çünkü atla bağlı bütün adətlərin, deyimlərin, inancların və sinamaların ana kökünü türk kökənlilik təşkil edir. Bunu etnoqrafik araşdırımlar da əyani təsdiqləyir.

Sonda atla bağlı inanc və sinamaların etnoqrafik xüsusiyyətlərini bir daha təsdiqləmək üçün bəzi seçmələri də diqqətə çatdırmaq istərdik:

"Yuxuda at görmək yaxşı əlamətdir. Bu aydın bir yolla getməyə işarədir"; "Atın yalına sözən xeyir tapmaz- deyərlər"; "At təntiyib yol getmirsə, deməli sahibini qəza gözləyir"; "Atı satanda yüyən və

noxtasını vermezler. Bu həmin at sahibinin əbədi atsız qalmasına səbəb olar”; “Cindən qorumaq üçün gecələr atın belinə qır sürtərlər ki, cin atı minib yorması”; “Nal kəsəndə saymazlar, çünki belə olanda bədbəxtlik üz verər”; “Yuxuda at minən adam öz murazına çatar”; “Deyərlər ki, yuxuda at görsən, həmin gün kimləsə sözün çəp gələr”; “Yuxuda at görmək muraddır. Yəni arzuna, muradına çatacaqsan”; “At nali alıb saxlayanın işi uğurlu olar”; “Atı yəhər və yüyənlə birgə satmazlar”; “Uğura çıxan şəxs gərkədir ki, uğur qabağı atını nallatsın. Atı uğur qabağı ifçin nallanmayan şəxsin uğuru xeyir tapmaz, işi bəd gətirər, avand olmaz”; “Cidirdə iştirak edən igid gərkədir ki, cidirdə çıxardığı ayğırın yəhərinin yasdığına və ya təkaltısına yalquzaq tükü (boz qurd tükü) taxsin. O vaxt cidirdə at mənzil kəsib nəmər alar”; “Gəlin hamilə olanda səhər tezdən ər (qaynata, qayın) tər-təmiz, pak yuyunmuş olmaqla onun önündən yəhərli-yüyənlə erkək at keçirər. Elat inamına görə, belə olduqda mütləq gəlinin oğlu olacaq. Doğulmuş uşaq (oğul) isə gələcəkdə el-obası üçün məglubedilməz igid kimi yetişəcək”; “Uşağı olmayan gəlin ərinin mindiyi ata 40 gün ot-ələf, arpa-saman verib yemləsə, hamilə qalar, ilk övladı oğul olar”; “At sahibi atın yəhərinin yastiğının içərisinə qurd tükü qoyarsa, onun atı mənzildə qurd basar, cidirdə hamını üstələyər”; “At nalını həyət qapısına bərkitsən, o evə şər qüvvələr yaxın düşməz, ev bədnəzərdən iraq olar”; “Quru at kəlləsi taxılan bağ-bostan məhsuldar olar, oradan bədnəzər kəsilər”; Gecələr atla yol gedən zaman at qulağını şəkləyib irəli baxsa, onun iki qulağının arasına aynalı tüsəngi qoyub atsalar güllə hədəfə tuş gələr” və s.

QAYNAQLAR

1. Abdulla B. Arxaik folklor janları. Sınamalar. // Azərbaycan ədəbiyyatı tarixi. Altı cilddə, I cild, Bakı, Elm, 2004
2. Ali Abbas Çınar. Türklerdə at ve atçılık. Ankara, 1993
3. Azərbaycan folkloru antologiyası. XXI kitab. (Qazax örnəkləri). Bakı, Elm və Təhsil, 2012
4. Azərbaycan mifoloji mətnləri (tərtib edəni, ön söz və şərhlərin müəllifi A.Acalov) Bakı, Elm, 1988

5. Aсадов Ф.М. Арабские источники о тюрках в раннее средневековье. Баку, 1993
6. Əsgər Ə., Qırçaq M. Türk savaş sənəti. Bakı, 1996
7. Kərimov T.M. Народные транспортные средства Азербайджана в XIX – начале XX в. (историко-этнографическое исследование). Баку, Элм, 2004
8. Kitabi –Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, “Öndər”, 2004
9. Kovalevskaya B.B. Конь и всадник: Пути и судьбы. М, Наука, 1977
10. Qafarlı R. “Kitabi-Dədə Qorqud” eposundakı at kultunun sırtını açan böyük alim və vətəndaş. // Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nda at kultu. Bakı, Nurlan, 2012
11. Qədirzadə H.Q. Aılə və məişətlə bağlı adətlər, inamlar, etno-genetik əlaqələr. Bakı, Elm, 2003
12. Quliyev F. Azərbaycanın kurqan qəbirlərində at dəfni. Bakı, Elm, 2008
13. Mirzoev M.H. Вавилония в период господства касситской династии (XVI-XII вв. до н.э.) // Диссертация на соис. уч. степ. канд. ист. наук. Bakı, 1995
14. Пиотровский Б.Б., Флиттнер Н.Д. История техники Древнего Двуречья // Очерки по истории техники Древнего Востока. М-Л, Изд-во АН. СССР, 1940
15. Путешественники об Азербайджане. т. I. Bakı, Изд-во АН. Azərb. CCP, 1961
16. Şahbazov T.S. Azərbaycanda islamaqədərki inamlar (Lənkəran-Astara bölgəsinin materialları əsasında tarixi-etnoqrafik tədqiqat). Bakı, Xəzər Universiteti nəşriyyatı, 2008
17. Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nda at kultu. Bakı, Nurlan, 2012
18. Vəliyev F. Azərbaycan hərb sənətində atın rolü. // Hərbi bilik (hərbi, elmi-nəzəri, publisistik jurnal). № 1, 2007
19. Vəliyev F. XIX-XX əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat). Bakı, Şərq-Qərb, 2010,
20. Vəliyev F., Əfəndiyev R. Səməd Vurğun və Azərbaycan etnoq-

rafiyasi. Bakı, Çinar-çap, 2006

21. Vurğun S. Əsərləri. Altı cilddə, III cild, Bakı, 1961.

SUMMARY

Ethnographic Features of Beliefs Related to Horses

The article is dedicated to the study of the ethnographic features of beliefs and trials, which are considered an important achievement of the people's spiritual genius. There is no area of people's life where customs, beliefs, trials and others don't show themselves in one way or another. Rising customs, beliefs and tests of Turkish ethnic-cultural existence to the level of national identity clearly reflect the defining features of the Turkic ethnos, clearly embodying its national identity, historical and cultural ties, way of life, achievements in the field of spiritual culture, imagination and understanding. Meanwhile, this is one of the most serious sources of identification.

